

Azərbaycanın Xəzər sahili bitkiliyində rast gəlinən paxlalı bitkilər və onların təsərrüfat əhəmiyyəti

E.M. Qurbanov, Z.C. Məmmədova*

Bakı Dövlət Universiteti, Z.Xəlilov, 23, Bakı AZ1148, Azərbaycan; *E-mail: zulfiyya_m@rambler.ru
Çapa qəbul edilmişdir: 25.10. 2019

Aparılan ekoloji-geobotaniki tədqiqatlar zamanı Azərbaycanın Xəzər sahili ərazisində qış olaq sahələrində əsasən təbii yem mənbəyini təşkil edən səhra və yarımsəhra bitkilik tiplərində paxlalı bitkilərin üstünlüyü ilə rast gəlinən fitosenozlar qeydə alınmış, 2 bitkilik tipi, 4 formasıya sinifi, 4 formasıya qrupu və 5 assosiasiya üzrə təsnifat sxemi hazırlanmış, "Azərbaycanın təbii bitkiliyində paxlakimilərin əmələ gətirdiyi bəzi fitosenozların ekoloji-geobotaniki xəritəsi" tərtib edilmişdir.

Açar sözlər: Səhra, fitosenoz, formasıya, dominant, subdominant

GİRİŞ

Azərbaycanın Xəzər sahili ərazisində qeydə alınan bitki örtüyü əsasən torpaq, ekoloji və hidroloji şəraitdən asılı olaraq formalıdır. Regionda torpaq-iqlim və s. ekoloji amillərin müxtəlifliyindən asılı olaraq paxlalı bitkilərin digər bitkilərlə əmələ gətirdiyi bir cox fitosenozlar formalılmışdır. Bu fitosenozlar heyvandarlığın, xüsusiət köçürü qoynuluğun yem mənbəyi kimi istifadə olunur.

Xəzər sahili ərazidə rast gəlinən bitkiliyin yayıldığı torpaqlarda meliorativ tədbirlər həyata keçirməklə həmin regionlarda kənd təsərrüfatı və sənaye əhəmiyyətli bitkilərin əkilib becərilməsi üçün olverişli şərait yaratmaq mümkündür. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda yarımsəhra və şorangalı səhra bitkiliyinin rast gəlindiyi Xəzər sahili sahələr kənd təsərrüfatının o cümlədən heyvandarlığın inkişafında xüsusi əhəmiyyət kəsb edir. Səhərlərə nisbətən yarımsəhralarda rütubətin qismən çox olması ilə əlaqədar olaraq efemerlər və efemeroïdlər bolluq təşkil edirlər. Yarımsəhra ərazilərində kserofit kollar, yarımkollar və kolcuqların sayı səhərlərə nisbətən azdır. Bitki örtüyü da torpaq-iqlim, ekoloji və digər amillərdən həmçinin hidroloji şəraitdən asılı olaraq formalısa və ya dəyişə bilir (Qurbanov və b., 2009; Qurbanov və b., 2010; Safronova, 2000). Relyefin belə müxtəlifliyi əsasən paxlalı bitkilərin üstünlüyü ilə qeydə alınan fitosenozların rəngarəngliyinə də zəmin yaradır (Qurbanov və b., 2013). Tədqiqatlar zamanı

müəyyən edilmişdir ki, Xəzər sahili ərazidə rast gəlinən bitkilik tiplərində paxlalı bitkilərin digər bitkilərlə əmələ gətirdiyi fitosenozların mahsuldarlığının dinamikası və yem keyfiyyəti yuxarıda qeyd edildiyi kimi iqlim-torpaq (edafik) və antropogen amillərin bilavasita təsirləri, həmçinin əsas yem bitkilərinin bioekoloji xüsusiyyətlərindən asılı olaraq dəyişir. Azərbaycanın Xəzər sahili bitkiliyində rast gəlinən paxlalı bitkilərin əmələ gətirdikləri fitosenozlarının öyrənilməsi, qış olaqlarından düzgün istifadə edilməsində, ekoloji-geobotaniki tədqiqatların aparılmasında müümən əhəmiyyət kəsb edir.

MATERIAL VƏ METODLAR

Tədqiqatın obyekti 2008- 2018-ci illərdə Xəzər sahili ərazidə səhra və yarımsəhra bitkilik tiplərində rast gəlinən paxlalı bitkilər və onların əmələ gətirdikləri fitosenozlarının öyrənilməsi olmuşdur. Bu fitosenozlar əsasən quru-subtropik və yarımsəhra zonasına aid olan boz, boz-qonur, həmçinin şoran, alluvial-çəmən və çəmən-bataqlıq tiplərinə aid torpaqlarda yayılmışdır.

Xəzər sahili ərazidə dənizkənarı qumsal səhra, halofitli səhra, çala-çəmən, su-bataqlıq və s. bitkiliklər mövcuddur (İbadullayeva, 2011; Gurbənov, 2004). Ərazidə təbii qış olaq sahələrində ən geniş arealda səhra və yarımsəhra bitkiliyi inkişaf etmişdir. Bu bitkilik tipləri əsasən kserofit kollar, yarımkollar, kolcuqlar, yarımkolcuqlar, çoxillik,

ikiilik və birillik otlardan təşkil olunmuşdur (Qurbanov və b., 2012; Qurbanov, 2018).

Respublikamızda təbii qış otlqlarının yaxşılaşdırılması ilə əlaqədar, o cümlədən yarımsəhra və səhra bitkilərinin floristik və geobotaniki tədqiqatlarına dair məlumatlara (Hacıyev və b., 1995; Aliyev və dr., 1965; Isaev, 1957; Mai洛ov və dr., 1984; Ağıdjanov, 1967; Qurbanov və b., 2010; Qurbanov və b., 2011; Qurbanov və b., 2012; Gurbanov, 2004; İbadullayeva, 2011; Şükürov və b., 2008) rast gəlinir.

Aparılan geobotaniki və floristik tədqiqatlar zamanı paxlalı bitkilərin üstünlüyü ilə qeydə alınan fitosenozlarda rast gəlinən bitkilərin o cümlədən nadir və nəslə kəsilməkdə olan növlərin sistematiq taksonları üzrə təyin edildiyindən, həyatı formaların öyrənilməsində ekojoli-geobotaniki, o cümlədən bir çox metodlardan istifadə edilmişdir (Azərbaycan Respublikasının Qırımızı Kitabı, 2013; Əsgərov, 2011; Əsgərov, 2016; Polievaya geobotanika, 1959-1976; Flora Azərbaydžana, 1950-1961; Cerepanov, 1995).

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Antropogen və zoogen faktorların təsirindən asılı olaraq son dövrlərdə Xəzər sahili ərazidə səhra və yarımsəhra bitkilik tiplərinin botaniki tərkibi və quruluşunda dayışıklıklar baş vermişdir. Belə ki, ərazidə rast gəlinən bir çox fitosenozlardan məhsuldarlığı, yem keyfiyyəti aşağı düşmüş, otlaq tutumunu azalmış, o cümlədən əsas yem bitkilərinin areali seyrəkləşmiş, əksinə zərərlər və zəhərlər bitki növlərinin böflüyü artmışdır (İbadullayeva, 2011; Məmmədova, 2011).


Dənizkənarı qumsal səhra, halofitli səhra, yarımsəhra və çala-çəmən fitosenozlarda qeydə alınmış birillik və çoxillik paxlalı bitkilər çox qıymotlı yem bitkiləri olub, qış otlqlarının əsasını təşkil edirlər. Belə paxlalı bitkilərə kiçik qarayonca (*Medicago meyeri* Grun., adı dəvətikanı (*Alhagi pseudalhagi* (Bieb.) Fisch.), tüksüz biyan (*Glycyrrhiza glabra* L.), kələkötür biyan (*G. echinata* L.), Bakı gəvəni (*Astragalus bakunense* Bunge.), odlu gəvən (*Astragalus ignarius* M.Pop.), Xəzər gəvəni (*Astragalus caspica* Bieb.) və s.misal ola bilər.

Tədqiqat zamanı Azərbaycanın Xəzər sahili bitkiliyində paxlalı bitkilərin xüsusun qış otlqlarında yem əhəmiyyətli digər bitkilərlə əmələ gətirdikləri fitosenozlar, onların təsərrüfat əhəmiyyəti nəzərə alınmaqla 2 bitkilik tipi (yarımsəhra və şorangəli səhra), 4 formasiya sinifi, 4 formasiya qrupu və 5 assosiasiya müəyyənəldirilmiş və təsnifat sxemi hazırlanmışdır (şəkil 1).

Yarımsəhra fitosenozunda müxtəlifotlu-kollu paxlalı yarımsəhralar, müxtəlifotlu-paxlalı yarımsəhralar, müxtəlifotlu-efemerli yarımsəhralar, şorangəli səhralar fitosenozunda isə kollu-paxlalı-müxtəlifotlu şorangəli səhralar sinifi aşkar olunmuşdur.

Təsnifat sxemində aydın olur ki, yarımsəhra bitkilik tipində müxtəlifotlu-kollu paxlalı yarımsəhralar formasiya sinifinə aid olan yovşanlı-xostəzklik (*Artemisiętum - Caraganosum*) formasiya qrupu və bura aid lerx (ətirli) yovşanlı – ağacvari xostəzkili (*Artemisiętum lerchiana - Caraganosum arborescens*) assosiasiyyası, müxtəlifotlu-paxlalı yarımsəhralar formasiya sinifinə xas yovşanlı-qarağanlı-biyanlıq (*Artemisięta-Salsolętum-Glycyrrhizosum*) formasiya qrupu və bu qrupa aid soviç yovşanlı-ağacvari şorangəli (qarağanlı)-tüksüz biyanlığı (*Artemisięta szowitziana-Salsolętum dendroides-Glycyrrhizosum glabra*) və qarağanlı-kələkötür biyanlığı (*Salsolętum dendroides-Glycyrrhizosum echinata*) assosiasiyyaları, müxtəlifotlu-paxlalı-efemerli yarımsəhralar formasiya sinifinə aid isə yovşanlı – qarayoncalıq (*Artemisiętum - Medicagosum*) formasiya qrupu və atılır yovşanlı – kiçik qarayoncalığı (*Artemisiętum lerchiana-Medicagosum meyeri*) assosiasiyyası müəyyən edilmişdir. Şorangəli səhralar bitkilik tipində isə kollu-paxlalı-müxtəlifotlu şorangəli səhralar formasiya sinifinə xas yulğunlu-dəvətikanlı-qışotuluq (*Tamarixeta-Alhagietum-Petrosimoniesum*) formasiya qrupu və Hohenaker yulğunlu – adı dəvətikanlı-budaqlı qışotuluğu (*Tamarixeta hohenackeri - Alhagietum pseudalhagi - Petrosimoniosum brachiata*) assosiasiyyası müəyyən edilmişdir.

Tədqiqat zamanı yovşanlı-xostəzklik (*Artemisiętum - Caraganosum*) formasiyası boz torpaqlarda kollu örtüslərdə qeydə alınmışdır (cədvəl 1). Bu fitosenozonun növ tərkibində 22 növ bitkiyə rast gəlinmişdir.



Şəkil 1. Azərbaycanın Xəzər sahili bitkiliyində paxlalı bitkilərin üstünlüyü ilə rast gəlinən fitosenozlarının təsnifat sxemi.

Bunlardan həyatı formalarına görə 3 növ (13,6%) kollar, 1 növ (4,5%) yarımkol, 8 növ (36,4%) çoxillik, 1 növ (4,5%) ikiilik və 9 növ (40,9%) birillik otlara aiddir. Ekojisi qruplar üzrə analiza görə isə 17 növ (77,3%) kserofilər, 3 növ (13,6%) mezokserofilər və 2 növ (9,1%) mezofit-lərə aid edilmişdir. Tədqiq olunan fitosenozun quruluşuna əsasən bitki örtüyü üç mərtəbəli olub, belə ki, I yarusda *Paliurus spina-christi* Mill., *Punica granatum* L. və *Caragana arborescens* Lam. (hündürlüyü 250-100 sm-ə çatır); II yarusda *Stipa prilipkoana* Grossh., *Salsola dendroides* (C.A.Mey.) Moq., *Alhagi pseudalhagi* (Bieb.) Fisch. və s. (hündürlüyü 70-40 sm-ə çatır) və III yarusda isə *Artemisia lerchiana* Web., *Anisantha tectorum* (L.) Nevski, *Lolium rigidum* Gaudin və s. otlara (hündürlüyü 30-10 sm-ə çatır) təsadüf olunmuşdur. Ümimi layihə örtüyü 50-70% arasında dəyişir.

Yovşanlı-qarağanlı-bıyanlıq (*Artemisieta-Salsuletum-Glycyrrhizosum*) formasiyası şorakotlu boz-çəmən torpaqda az maili düzənlərdə qeydə alınmışdır (cədvəl 1). Bu fitosenozun növ tərkibində 21

növə rast gəlinmişdir. Bunlardan 3 növ (14,3%) kollar, 1 növ (4,8%) yarımkol, 8 növ (38,1%) çoxillik otlara, 9 növ (42,9%) isə birillik otlara aiddir. Ekojisi qruplara görə 8 növ (38,1%) kserofilər, 7 növ (33,3%) halofitlər, 3 növ (14,3%) mezokreserofilər və 3 növ (14,3%) mezofitlərdir. Tədqiq olunan formasiyanın fitosenotik quruluşuna əsasən üç mərtəbəlik müşahidə edilmişdir. İ mərtəbədə - kollardan Hohenaker yulğunlu (*Tamarix hohenackeri* Bunge, daryarpaq iyədə (*Elaeagnus angustifolia* L.), şahsevdə (*Halostachys belangeriana* (Moq.) Botsch.) – hündürlük 100-240 sm-ə çatır; II mərtəbədə yarımkollardan qarağan və yaxud agacvari şorango (*Salsola dendroides* (C.A.Mey.) Moq.) – hündürlüyü 60 sm, çoxillik otlardan adı dəvətikanı (*Alhagi pseudalhagi* (Bieb.) Fisch., tüküsüz biyan (*Glycyrrhiza glabra* L.) – hündürlük 60-80 sm və s.; III mərtəbədə hündürlük 20 sm-ə çatır, sənəqanlı qırıç (*Poa bulbosa* L.) efümeroid) və s. otlara təsadüf olunur. Ümimi layihə örtüyü 60-80% arasında dəyişir.

Cədvəl 1. Yovşanlı-xostəklilik (*Artemisietum - Caraganosum*) formasiyasının növ tərkibi və quruluşu.

Növ	Biomorf növlərin adı	Ekoloji qruplar	Bolluğu (balla)	Orta hündürlük (sm-ls)	Fenoloji fazalar
<i>Kollar</i>					
1.	<i>Caragana arborescens</i> Lam.	kserofit	3-4	I (100)	çic.
2.	<i>Paliurus spina-christi</i> Mill.	kserofit	1-2	I (250)	çic.
3.	<i>Punica granatum</i> L.	kserofit	1	I (120)	çic.
<i>Yarımkkollar</i>					
4.	<i>Salsola dendroides</i> (C.A.Mey.) Moq.	mezokserofit	1-2	II (60)	veq.
<i>Coxillik otlar</i>					
5.	<i>Artemisia lerchiana</i> Web.	kserofit	2	III (30)	veq.
6.	<i>Stipa pulripetala</i> Grossh.	kserofit	1-2	II (70)	veq.
7.	<i>Allagia pseudalhagi</i> (Bieb.) Fisch.	mezofit	1-2	II (50)	çic.
8.	<i>Glycyrrhiza glabra</i> L.	mezofit	1-2	II (40)	pax. yet.
9.	<i>Teucrium polium</i> L.	kserofit	1-2	III (30)	çic.
10.	<i>Centaurea reflexa</i> Lam.	kserofit	1-2	III (20)	çic.
11.	<i>Agropyron desertorum</i> (Fisch. ex Link) Schult.	kserofit	1	II (50)	çic.
12.	<i>Peganum harmala</i> L.	mezokserofit	1	II (40)	çic.
<i>İkiillik otlar</i>					
13.	<i>Echium biebersteinii</i> (Lacaita) Dobrocz.	mezokserofit	1-2	III (10)	çic.
<i>Birillik otlar</i>					
14.	<i>Aegilops triuncialis</i> L.	kserofit	1-2	II (40)	çic.
15.	<i>Anisantha tectorum</i> (L.) Nevski	kserofit	1-2	III (30)	çic.
16.	<i>Hordeum leporinum</i> Link	kserofit	1-2	III (25)	çic.
17.	<i>Lolium rigidum</i> Gaudin	kserofit	1-2	III (20)	pax. yet.
18.	<i>Medicago leymerii</i> Grun.	kserofit	1-2	III (10)	çic.
19.	<i>Hirschfeldia incana</i> (L.) Lagr.-Foss.	kserofit	1-2	II (70)	çic.
20.	<i>Xanthium spinosum</i> L.	kserofit	1	III (30)	çic.
21.	<i>Carthamus oxyacanthus</i> Bieb.	kserofit	1	III (25)	çic.
22.	<i>Astragalus tribuloides</i> Delile	kserofit	1	III (10)	pax. yet.

Ümumiylığa örtüyü 50-70%-ə barabardır.

Yovşanlı-qarayoncalıq (*Artemisietum - Medicagoosum*) formasiyası karbonatlı boz torpaqlarda qeydə alınmışdır (cədvəl 3). Bu fitosenozun növ tərkibində 24 növə tasaduf edilmişdir ki, bunlardan da 2 növ (8,3%) kollar, 1 növ (4,2%) yarımkollar, 1 növ (4,2%) yarımkolcuqlar, 6 növ (25,0%) çoxillik və 14 növ (58,3%) ikiillik otlardır. Ekoloji qruplara görə 14 növ (58,3%) kserofitlər, 3 növ (12,5%) halofitlər, 1 növ (4,2%) mezofitlər və 6 növ (25,0%) mezokserofitlər aididir. Tədqiq olunan formasiyanın fitosenotik quruluşuna əsasən üç mərtəbəlik müşahidə edilmişdir: I mərtəbədə - çoxbudaqlı yulğun (*Tamarix ramosissima* Lebed.), Xəzər iyəsi (*Elaeagnus caspica* (Sosn.) Grossh.) - hündürlüyü 120-100 sm-ə çatır; II mərtəbədə qarağan və yaxud ağacıvari şorəngə (*Salsola dendroides* (C.A.Mey.) Moq.) - hündürlüyü 70 sm, adı dəvətikanı (*Allagia pseudalhagi* (Bieb.) Fisch. - hündürlüyü 40 sm və s.; III mərtəbədə kövrək şorəngə (*Salsola ericoides* Bieb.), atılı yovşan (*Artemisia lerchiana* Web.), kiçik qarayonca (*Medicago leymerii* Grun.)- hündürlüyü 15 sm-ə çatır, soğanaqlı qırıç (*Poa bulbosa* L.) efemeroид və s. otlara təsadüf olunur. Ümumi layihə örtüyü 30-70% arasında dəyişir.

Yulğunlu-dəvətikanlı-qıştoluq (*Tamarixeta-Alhagietum-Petrosimoniosum*) formasiyası şoran və şorakətləşmiş boz-qonur torpaqlarda qeydə alınmışdır (cədvəl 4). Bu fitosenozun növ tərkibində 17 növ bitkiyə rast gəlinmişdir. Bunlardan 2 növ (11,8%) kollar, 1 növ (5,9%) yarımkol, 6 növ (35,3%) çoxillik və 8 növ (47,1%) birillik otlardır. Ekoloji qruplar üzrə analizə görə 6 növ (35,3%) kserofitlər, 6 növ (35,3%) halofitlər, 3 növ (17,6%) mezokserofitlər və 2 növ (11,8%) mezofitlərə aid edilmişdir.

Quruluşuna görə yulğunlu-dəvətikanlı-qıştoluq formasiyasının bitki örtüyü üç mərtəbədən ibarətdir: I mərtəbədə - Hohenaker yulğunu (*Tamarix*

Azərbaycanın Xəzər sahili bitkiliyində rast gəlinən paxlalı bitkilər və onların təsərrüfat əhəmiyyəti

hohenackeri Bunge) qeyd edilmişdir ki, hündürlüyü 250 sm-ə çatır; II mərtəbədə - *Tanacetum partenifolium* (Willd.) Sch. Bip. (tək-tək) hündürlüyü 70 sm-ə və s. III mərtəbədə isə senozun edifikasiatoru sayılan budaqlı qıştu (*Petrosimonia brachiata*

(Pall.) Bunge) (hündürlüyü 30 sm-ə), Avropa düzlaq çögəni (*Salicornia prostata* Pall.) və s. (hündürlüyü 15 sm-ə çatır) halofitlərə təsadüf olunur. Ümumi layihə örtüyü 40-70% arasında dəyişir.

Cədvəl 2. Yovşanlı-qarağanlı-biyanlıq (*Artemisieta-Salsoletum-Glycyrrhizosum*) formasiyasının növ tərkibi və quruluşu.

Növ	Biomorf növlərin adı	Ekoloji qruplar	Bolluğu (balla)	Orta hündürlük (sm-lə)	Fenoloji fazalar
<i>Kollar</i>					
1.	<i>Tamarix hohenackeri</i> Bunge	mezokserofit	3	I (240)	çic.
2.	<i>Elaeagnus angustifolia</i> L.	kserofit	1-2	I (120)	çic.
3.	<i>Halostachys belangeriana</i> (Moq.) Botsch.	halofit		I (100)	veq.
<i>Yarımklollar</i>					
4.	<i>Salsola dendroides</i> (C.A.Mey.) Moq.	mezokserofit	1-2	II (60)	veq.
<i>Çoxillik otlar</i>					
5.	<i>Glycyrrhiza glabra</i> L.	mezofit	1	II (80)	veq. pax.yet.
6.	<i>Artemisia szowitziana</i> (Bess.) Grossh.	mezofit	1-2	III (30)	çic.
7.	<i>Limonium scoparium</i> (Pall. ex Willd.) Stankov	halofit	1-2	II (45)	çic.
8.	<i>Tragopogon tuberosus</i> C.Koch	kserofit	1-2	III (25)	pax.yet.
9.	<i>Hirschfeldia incana</i> (L.) Lagr.-Foss.	kserofit	1-2	II (80)	çic.
10.	<i>Althagi pseudalhagi</i> (Bieb.) Fisch.	mezofit	1	II (60)	veq.
11.	<i>Peganum harmala</i> L.	mezokserofit	1	II (50)	çic.
12.	<i>Aeluropus littoralis</i> (Gouan) Parl.	halofit	1	III (10)	çic.
<i>İkiillik otlar</i>					
13.	<i>Hordeum leporinum</i> Link	kserofit	1-2	III (20)	çic.
14.	<i>Lolium rigidum</i> Gaudin.	kserofit	1-2	III (15)	çic.
15.	<i>Eremopyrum triticeum</i> (Gaertn.) Nevski	halofit	1-2	III (20)	çic.
16.	<i>Poa bulbosa</i> L.	kserofit	1-2	III (15)	tox.tök.
17.	<i>Chenopodium rubrum</i> L.	kserofit	1	II (40)	çic.
18.	<i>Xanthium strumarium</i> L.	kserofit	1	II (35)	çic.
19.	<i>Petrosimonia brachiata</i> (Pall.) Bunge	halofit	1	III (10)	veq.
20.	<i>Climacoptera crassa</i> (Bieb.) Botsch.	halofit	1	III (10)	veq.
21.	<i>Gamianthus pilosus</i> (Pall.) Bunge	halofit	1	III (5)	veq.

Ümumilayihə örtüyü 60-80 %-ə bərabərdir.

Cədvəl 3. Yovşanlı-qarayoncalıq (*Artemisieta-Medicagosum*) formasiyasının növ tərkibi və quruluşu.

Növ	Biomorf növlərin adı	Ekoloji qruplar	Bolluğu (balla)	Orta hündürlük (sm-lə)	Fenoloji fazalar
1	2	3	4	5	6
<i>Kollar</i>					
1.	<i>Tamarix ramosissima</i> Ledeb.	mezokserofit	1	I (120)	veq.
2.	<i>Elaeagnus caspica</i> (Sosn.) Grossh.	mezokserofit	1	I (1005)	çic.
<i>Yarımklollar</i>					
3.	<i>Salsola dendroides</i> (C.A.Mey.) Moq.	mezokserofit	1	II (70)	veq.
<i>Yarımkolçuglar</i>					
4.	<i>Salsola ericooides</i> Bieb.	halofit	1-2	II (30)	veq.
<i>Çoxillik otlar</i>					
5.	<i>Artemisia lerchiana</i> Web.	kserofit	1	III (20)	veq.
6.	<i>Althagi pseudalhagi</i> (Bieb.) Fisch.	mezofit	1-2	II (40)	veq.
7.	<i>Aeluropus littoralis</i> (Gouan) Parl.	halofit	1-2	III (10)	çic.
8.	<i>Marrubium propinquum</i> Fisch. et C.A.Mey.	kserofit	1-2	III (35)	çic.

1	2	3	4	5	6
9.	<i>Euphorbia boissiana</i> (Woronow) Prokh.	mezokserofit	1	III (30)	cic.
10.	<i>Convolvulus arvensis</i> L.	mezokserofit	1	III (20)	cic.
<i>İkililik otlar</i>					
11.	<i>Silybum marianum</i> (L.) Gaertn.	kserofit	1	I (50)	cic.
12.	<i>Carduus seminudus</i> Bieb.	mezokserofit	1	II (45)	cic.
<i>Birillik otlar</i>					
13.	<i>Medicago meyeri</i> Grun.	kserofit	3-4	III (15)	cic.
14.	<i>Medicago orbicularis</i> (L.) Bartalini.	kserofit	1-2	III (30)	pax.yet.
15.	<i>Lolium rigidum</i> Gaudin.	kserofit	1-2	III (20)	cic.
16.	<i>Bromus japonicus</i> Thunb.	kserofit	1-2	III (15)	cic.
17.	<i>Poa bulbosa</i> L.	kserofit	1-2	III (10)	tox.tök.
18.	<i>Hordeum leporinum</i> Link	kserofit	1-2	II (40)	cic.
19.	<i>Avena fatua</i> L.	kserofit	1	II (35)	cic.
20.	<i>Psylliostachys spicata</i> (Willd.) Nevski	halofit	1	III (30)	cic.
21.	<i>Adonis parviflora</i> Fisch. ex DC.	kserofit	1	III (20)	cic.
22.	<i>Petrosimonia brachiata</i> (Pall.) Bunge	kserofit	1	III (15)	veq.
23.	<i>Erodium turmenum</i> (Litv.) Grossh.	kserofit	1	III (10)	cic.
24.	<i>Filago pyramidata</i> L.	kserofit	1	III (5)	cic.

Ümumilikdə örtüyü 30-70%-ə bərabərdir.

Cədvəl 4. Yulğunlu-dəvətikanlı-qışotluq (*Tamarixeta-Alhagietum-Petrosimoniosum*) formasiyasının növ tərkibi və quruluşu

Növ	Biomorf növlərin adı	Ekoloji qruplar	Bolluğu (balla)	Orta hündürlük (sm-la)	Fenoloji fazalar
<i>Kollar</i>					
1.	<i>Tamarix hohenackeri</i> Bunge	mezokserofit	1-2	I (250)	veq.
2.	<i>Halocnemum strobilaceum</i> (Pall.) Bieb.	halofit	1-2	II (40)	cic.
<i>Yarımkkollar</i>					
3.	<i>Salsola dendroides</i> (C.A.Mey.) Moq.	mezokserofit	1-2	II (60)	cic.
<i>Coxillik otlar</i>					
4.	<i>Alhagi pseudalhagi</i> (Bieb.) Fisch.	mezofit	3	II (50)	cic.
5.	<i>Glycyrrhiza glabra</i> L.	mezofit	1-2	II (40)	cic.
6.	<i>Limonium scorpiarium</i> (Pall. ex Willd.) Stankov	halofit	1-2	II (35)	cic.
7.	<i>Lepidium crassifolium</i> Waldst. et Kit.	halofit	1-2	III (30)	cic.
8.	<i>Centaurea iberica</i> Tsev. ex Sprng.	kserofit	1-2	III (25)	pax.yet.
9.	<i>Tanacetum parthenifolium</i> (Willd.) Sch. Bip.	mezokserofit	1	II (70)	cic.
<i>Birillik otlar</i>					
10.	<i>Petrosimonia brachiata</i> (Pall.) Bunge	halofit	3-4	III (30)	veq.
11.	<i>Anisantha tectorum</i> (L.) Nevski	kserofit	1-2	III (25)	cic.
12.	<i>Hordeum leporinum</i> Link	kserofit	1-2	III (20)	cic.
13.	<i>Lolium rigidum</i> Gaudin	kserofit	1-2	III (15)	cic.
14.	<i>Bromus japonicus</i> Thunb.	kserofit	1-2	III (10)	tox.tök.
15.	<i>Poa bulbosa</i> L.	kserofit	1-2	III (5)	tox.tök.
16.	<i>Salicornia prostata</i> Pall.	halofit	1	III (15)	veq.
17.	<i>Gamanthus pilosus</i> (Pall.) Bunge	halofit	1	III (5)	veq.

Ümumilikdə örtüyü 40-70%-ə bərabərdir.

Paxlalı bitkilər əmələ gətirdiyi formasiyalarda həm dominant həm də subdominant halda rast gəlinmişdir. Məsələn, *Artemisietum - Caraganosum* formasiyasının dominantı ağacvari xostək (*Caragana arborescens* Lam.), *Artemisieta-Salsoletem-*

Glycyrrhizosum formasiyasının dominantı tüksüz biyan (*Glycyrrhiza glabra* L.) və kələkötür biyan (*G.echinata* L.), *Artemisietum-Medicagosum* formasiyasının dominantı kiçik qarayonca (*Medicago*

meyeri Grun.) olub, bolluqları 3-4 balla, *Tamarixeta-Alhagietum-Petrosimoniosum* formasiyasının subdominantı adı dəvətikanı (*Alhagi pseudalhagi* (Bieb.) Fisch.) olub, onun bolluğu isə 3 balla qıymətləndirilmişdir.

Paxlalı bitkilərdən bəziləri məsələn, kiçik qarayonca (*Medicago meyeri* Grun.) səhra və yarımsəhra fitosenozlarının əsas efemərlərindən biridir. Bioekoloji xüsusiyyətlərinə görə kiçik qarayonca boz-qonur torpaqlarda geniş yayılır. Həmçinin bu bitki halofitli və psammofitli yerdədə təsadüf olunur (Şahcuzayev, 1994).

Yarimsəhra bitki örtüyündə yayılan müxtəlifliyətli-paxlalı efemərləklərdə erkən yazdan başlayaraq may ayının ortalarına qədər dinamik inkişaf üçün olverişli şərait yaranır və bu müddət davarlarin baslonmasına yüksək keyfiyyətli yem bazası hesab edilir. Lakin payızın sonu və qış mövsümündə ethiyat yem fondunu yovşan, gəngiz və s. şorangələr əvəz edirlər (Məmmədova, 2011; Araçxanov, 1967; Aliyev v. dr., 1965; İcaev, 1957; Mənilov v. dr., 1984).

Şorangəli səhralar bitki örtüyündə yayılan yulğunlu-dəvətikanlı-qışotluq (*Tamarixeta-Alhagietum-Petrosimoniosum*) formasiyasında rast gəlinən budaqlı qışot növü qış mövsümündə şaxtalardan sonra kəfi dərəcədə yem bitkisi kimi, dəvətikanı isə yazın avvalında (cavan zoğları) qoyunkeçilər və dəvələr tərəfindən yaxşı yeyilir. Çiçəklənmə mərhələsindən sonra onun gövdəsi və iynə-yəbənzər yarpaqları sırtlaşır və pis yeyilir. Buna görə də adı dəvətikanını dayarlı yem bitkisi kimi bitki örtüyünün, o cümlədən qış otlqlarının mahsuldarlığının artırılmasında geniş istifadə etmək olar. Onun biokimiyəvi tərkibi proteinlə zəngindir. Odur ki, şorangəli fitosenozlarda qeydə alınmış paxlalı bitkilər yem dəyərinə görə qış otlaq sahələrində səciyyəvi əhəmiyyətli malikdir (Qurbanov v. b., 2009; Qurbanov v. b., 2012; Məmmədova, 2011). Onu da qeyd etmək lazımdır ki, tədqiq olunan bu fitosenozların ekosistemlərdə əmələ gətirildikləri bitki qruplaşmaları többi yem sahələrində yayılmaqla iqtisadi və ekoloji əhəmiyyət kəsb edir.

Aparılan tədqiqatlardan aydın olmuşdur ki, Azərbaycanın Xəzər sahili bitkiliyində paxlalı bitkilərin xüsusən qış otlqlarında yem əhəmiyyətli digər bitkilərlə əmələ gətirdikləri fitosenozlarda səmərəli istifadə etməklə qış otlqlarını yaxşılaşdırmaq və bu otlqlardan köçürü qoynuluğunu in-

kişafı üçün yem mənbəyi kimi istifadə mühüm əhəmiyyət kəsb edir. Tədqiqat arazilərində müşayyən edilən 2 bitkilik tipi, 4 formasiya sinifi, 4 formasiya qrupu və 5 assosiasiya üzrə rast gəlinən fitosenozların təsərrüfat əhəmiyyəti nəzərə alınaraq paxlalı və digər qıymatlı bitkilərin qorunması üçün tərafımızdə tövsiyələr işlənmiş, "Azərbaycanın többi bitkiliyində paxlakimilərin əmələ gətirdiyi bəzi fitosenozların ekojoli-geobotaniki xəritəsi" töribi edilmişdir (Qurbanov v. b., 2013).

Xəzər sahili orzida səhra və yarımsəhra bitkilik tiplərində rast gəlinən paxlalı bitkilərdən kiçik qarayonca (*Medicago meyeri* Grun.), adı dəvətikanı (*Alhagi pseudalhagi* (Bieb.) Fisch.), tüksüz biyan (*Glycyrrhiza glabra* L.), kaləkötür biyan (*G. echinata* L.), Bakı gəvəni (*Astragalus bakuense* Bunge.), odlu gəvəni (*Astragalus igniarius* M.Pop.), Xəzər gəvəni (*Astragalus caspica* Bieb.) və s. təsərrüfat əhəmiyyəti nəzərə alınmaqla onların əmələ gətirdikləri fitosenozların öyrənilməsi eyni zamanda kənd təsərrüfatı sahəsində heyvandarlığın inkişafında aktual məsələlərdəndir.

ƏDƏBİYYAT

Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəslİ kəsilməkdə olan bitki və göbələk növləri (2013) Bakı: II naşr, 676 s.

Əsgərov A.M. (2011) Azərbaycan florasının konsepti. Əlavələr və dəyişiklərlə (1961-2009). Bakı: Elm, 204 s.

Əsgərov A.M. (2016) Azərbaycanın bitki aləmi. Bakı: TEASPRES, 444 s.

Hacıyev V.C., Musayev S.H. (1995) Azərbaycanın "Qırmızı və yaşılı kitab"larına tövsiyyə olunan bitki və bitki formasiyaları. Bakı: Elm, 40 s.

İbadullayeva S.C. (2011) Azərbaycanın bitki örtüyü haqqında. AMEA Botanika İnstitutunun Elmi Əsərlər toplusu, XXXI: 8-16.

Qurbanov E.M., Axundova A.A. (2009) Abşeron yarımadasında yarımsəhra fitosenozlarının əsas yem bitkilərinin biokimiyəvi tərkibi və səmərəli istifadəsi. Bakı Universitetinin xəbərləri, təbiət elmləri seriyası, №4: 79-83.

Qurbanov E.M., Axundova A.A. (2010) Abşeron yarımadasının səhra bitkiliyi. Azərbaycan Botaniklər cəmiyyətinin elmi əsərləri, I: 95-100.

- Qurbanov E.M., Məmmədova Z.C.** (2011) Abşeron yarımadasının sahra və yarımsəhra bitkiliyində paxlalı bitkilərin əmələ gətirdiyi fitosenozlar. *Gənəcə Dövlət Universiteti. «Biokimyəvi nəzəriyələrin aktual problemləri» 2-ci Beynəlxalq konfransı*. Gənəcə, s.13-15.
- Qurbanov E.M., Məmmədova Z.C.** (2013) Azərbaycanın təbii bitkiliyində paxlakimilərin əmələ gətirdiyi bəzi fitosenozların ekoloji-geobotaniki xəritəsi. *Azərbaycan Respublikası müəllif hüquqları agentliyi*, №7462.
- Qurbanov E.M., Hüseynova H.Z.** (2012) Samurşabran ovalığında şorangılık sahra bitkilik tipinin fitosenoloji xüsusiyyətləri və onların əhəmiyyəti. *AMEA Gənəcə regional elmi mərkəzinin "Xəbərlər məscidi"*, № 50:44-47.
- Qurbanov E.M.** (2018) *Botaniki-coğrafi rayonlaşdırma*. Azərbaycan Respublikası Coğrafi Atlas. *Ekolojiya və Təbii sarvətlər nazirliyi*. Bakı: Bakı kartoqrafiya fabriki, s. 114.
- Məmmədova Z.C.** (2011) Azərbaycanın müxtəlif qurşaqlarında rast gəlinən paxlalı bitkilər və onlardan somərəli istifadə. *AMEA Botanika İnstitutunun Elmi Əsərlər toplusu*, XXXI:121-124.
- Şükürov E.S., Əsgərov F.S., Zaytsev Y.** (2008) Azərbaycanın sahra və yarımsəhralarının bitki müxtalifliyi. Bakı: 143 s.
- Agadjanov S.D.** (1967) Flora i rastitel'nost' primorskikh peskov Azerbaidzhana i ikh znamenie dlya zakrepleniya i osvoeniya peskov. *Avtororef. diss. kand. biol. nauk*. Bakı, 32 c.
- Aliyev R.A., Gadzhiev V.D. i dr.** (1965) Uluchshenie i racionall'noe ispol'zovaniye zimnykh
- i letnih pastbiщ Azerbaidzhana. Izd-vo AH Az.CCP, 46 c.
- Гурбанов Э.М.** (2004) Пустынная и полупустынная растительность Атропатенской провинции. *AMEA Botanika İnstitutunun Elmi Əsərlər toplusu*, XXV: 51-57.
- Исаев Я.М.** (1957) Растительность зимних пастбищ Азербайджана, ее кормовое значение. *Автореф. дисс. на соиск. учен. степени докт. биол. наук*. Ваку, 35 с.
- Манлов А.И., Атамов В.В.** (1984) Кормовая ценность и ёмкость типов пастбищ Азербайджана. *Доклады АН Азерб. CCP*, №2:65-69.
- Полевая геоботаника** (1959-1976) Под ред. Б.М.Лавренко и А.А.Корчакина. М.-Л.:Наука, т. 1-5.
- Сафронова И.Н.** (2000) Кустарниковые и полукустарниковые пустыни Прикаспия и Западного Турана. *Ботанический журнал*, №2: 27-34.
- Шахсуваров Р.Т.** (1994) Псаммофитная растительность прибрежной полосы Каспийского моря (Самур-Дивиченская аллювиально-морская низменность). *Автореф. дисс. канд. биол. наук*. Ваку, 33 с.
- Флора Азербайджана** (1950-1961). Баку: Изд.-во АН Азерб. CCP, т. 1-8
- Cerepanov S.K.** (1995) Vassular Plants of Russia and Agrosent states theformer USSR. North. American Branch. Cambridge University. 992 p.

Бобовые растения, встречающиеся в растительности Каспийского побережья Азербайджана и их сельскохозяйственное значение

Э.М. Гурбанов, З.Дж. Мамедова

Бакинский Государственный Университет, Баку, Азербайджан

В ходе эколого-геоботанических исследований были отмечены фитоценозы с доминированием бобовых растений, в пустынной и полупустынной типах растительности, которые формируют, главным образом, естественный источник питания в зимних пастбищных районах Азербайджана на Каспийском побережье. Была составлена классификационная схема по 2 типам растительности, 4 классам, 4 группам формаций и 5 ассоциациям. Подготовлена «Эколого-геоботаническая карта некоторых фитоценозов, образуемых бобовыми в естественной растительности Азербайджана».

Ключевые слова: Пустыня, фитоценоз, формация, доминант, субдоминант

Azərbaycanın Xəzər sahili bitkiliyində rast gəlinən paxlalı bitkilər və onların təsərrüfat əhəmiyyəti

Legumes Of The Caspian Coast Vegetation Of Azerbaijan And Their Agricultural Importance

E.M. Gurbanov, J.C. Mammadova

Baku State University, Baku, Azerbaijan

During the ecological-geobotanical investigations, the phytocenoses with dominance of legumes in the desert and semi-desert vegetation types, which form mainly natural feed source in winter pasture areas of Azerbaijan on the Caspian coast have been recorded. The classification scheme on 2 vegetation types, 4 formation classes, 4 formation groups and 5 associations was compiled and the "Ecological-geobotanical map of some phytocenoses formed by legumes in natural vegetation of Azerbaijan" was prepared.

Keywords: *Desert, phytocenosis, formation, dominant, subdominant*